

Divar qəzetiinin baş redaktoru...

Jalə MÜTƏLLİMOVA

...“Müəllimim vardi, riyaziyyatçı idi. Ədəbiyyatı ağliniza gəlməyəcək qədər güclü bilirdi. Hərdən zarafata salıb deyirdi ki, sən bili bilməzsən bu iks, iqreklərin içində nə qədər şeir, qəzəl, sevgi var...”

İnsan da belədir. Bilməzsən içində nə, nələrdən keçir, nələr yaşayır... Onu uzun illərdir, həm də bir neçə tərəfləri ilə tanıyıram. İctimai fəal, jurnalist, həkim, yaxşı vətəndaş, dost yoluñda çəkilmədən öne atılacaq qədər ürəkli qadın, yaxşı övlad və sair... Sizlərə onu jurnalist və millət vəkili kimi tanıyırıñız. “Məktəb illəri”ndə dənişa-dənişa sizə Qənirə Paşayevanın başqa tərəflərini də göstərməyə çalışacağı...

- Balaca bir qızı yadımıza salaq. Adı Qənirə idi...

- Gəlin öncə ata-anasından başlayaq. Mən iki müəllimin qızı idim axı. Özü də iki idealist müəllimin. Atam uzun müddət məktəb direktoru işleyib. Həmişə bir sözü vardi. Deyirdi müəllimin öz övladı məktəbdə oxumağı, tərbiyəsi, bacarığı ilə seçiləməsə, o müəllimin peşəsində yaxşı olduğuna dair iddiası olmamalıdır. Yəni, o müəllim peşəsini haqq eləmir. Ele müəllim məktəbdə işləməlidir. Ola bilər məndən bu söze görə kimsə inciyər, amma səmimi olmağı hər şeydən vacib bilirəm. İndi də atamın dediyi fikri təsdiqləyirəm. Mosoloyo münasibətim elə o cürdür. Qaldı siz deyən balaca qiza. O qız da xil ailədəki bütün uşaqlar bu prinsipə görə yaşayıb, böyüyüb. Yəni, bizim çiçinimizdə həmişə atamdan eşitdiyimiz o sözün ağır yükü, məsuliyyəti olub. Əslində, o illərdə dərin başa düşmür adam. Amma böyüdükcə anlayırsan ki, dünyanın ən böyük, ağrı bildiyin o məsuliyyəti həm də ən fərqli olunası iş imiş.

- Atanızın daha hansı məsuliyyətlə tapşırığı var idi?

- Teləbi bu olurdu ki, onu mənəvi haqlarından məhrum etməyək. Yəni, həmişə və bütün işlərdə nümunənə olmaqdan başqa yolumuz yox idi. Biz o yükü çiçinlərimizdə həmişə hiss eləmişik və ürkədən çalışmışqı ki, atamın tələblərinə cavab verək.

- Nə qədər alınb?

- Mənəcə, alınıb. Bizim bütün həyatımız oxumaq, öyrənmək, işləməklə keçib. Bu, indi də belədir. Biz o vaxt məktəbə, indi də işə gedib-gəlirik. Bitdi demirik. Məktəbdən və işdən sonra mütləq eləv işlər görürlür. Oxunmalı, öyrənməli hər şeyi oxuyub öyrənirik. Bu yaxşı vərdiş halına gəlib artıq bizdə. O vaxt bacı-qardaşlıqla məktəbdən evə goləndə elə bilirdik məktəb də bizimlə evə gəlir. Çünkü direktor və bir müəllimi gecə-gündüz başımızın üstündə idi.

- Məktəbiniz yadınızdadır?

- Əlbəttə. Məktəbimizdən ötrü hərdən dərinəram. Bu hissi ifadə etməyə çətinlik çəkirəm amma.

- Hansı məktəbi bitirmisiniz?

- Tovuzun Düz Qırıqlı kənd orta məktəbini. Bunu xüsusi vurğulayacaq, rayon yox, şəhər yox, kənd məktəbi. Niyəsinə soruşmayıñ, özüm deyim. Mən o kənd məktəbindən dənişəram ki, məsələn, onun divar qəzeti vardi, biz o qəzeti çıxarırdıq, mən baş redaktor idim. Məktəbe aid yeniliklər, dərslərini yaxşı oxuma-

yanlar, müəllimlərə təkliflər kimi işlər görür, yazılar yazırıq.

- Şəraf lövhəniz necə, var idimi?

- Var idi. Orda da birincilər sırasında olmuşam. Amma heç vaxt sınıf nümayəndəsi, ya da dəstə rəhbəri olmadım. O işlər xarakterimə görə deyildi. Mənim işim elə məktəb illərindən mətbuata bağlı olub. Ağlım kəsəndən məktəbin divar qəzetiñin baş redaktorluğunu etmişəm. İndi mətbuatda bəzi yanaşmaları oxuyanda fikirləşirəm ki, bizim divar qəzetiñ onlardan heç də geri deyildi. Təəssüf, indi məktəblərdə ya belə qəzetlər yoxdur, ya da son dərəcə azdır. Amma adam o görüntüsündən dərinəram. İctimai işdir. Bu, məktəbin işində yaradıcı mühitin olub-olmadığının göstəricisidir. Bir də orada yazı yazıb söz demək, fikir söylemək imkanı formalaşdırı uşaqların. Şəxsiyyət olaraq yetişməyin ilk addımlarından biridir bu. Özünü ifadə etmək bacarığını inkişaf etdirir.

- O divar qəzetiñə təqnid də olurdum? Yoxsa qorxurdunuz?

- Qorxmurdug. Yazırıq. Şagirdlər də, müəllimlər də təqnid fikirlərimizi yazırıq. Şagirdlərin davranışları təqnid yanaşmalar olurdu. Məsələn, o vaxt xoşagelməyən vərmişlərə nadir halda rast gəlinirdi. Sıqaret çəkən uşaqları açıq təqnid elə yirdik. Adbaad kimliklərini yazırıq. Bu, çətin idi. Çünkü uşaqlar özləri də, valideynləri də yaxşı qarşılımdır. Bəzən mübahisə də yaranırdı, amma geri çəkilmirdik.

- Bəs müəllimlər?

- Onlardan da umacaqlarımız olurdu. Məsələn, dərsdə görmek istədiyimiz, amma görmədiyimizi təkliflər şəklində yazırıq. Biz, ümumiyyətə, bütün informasiyaları bölmüşməyi vacib və lazımlı bilirdik o lələrde. Məsələn, bir dəfə yazmışdıq ki, istəyirk bütün dərslerimizi biza tarix fənnini keçən müəllim kimi keçsinlər. İndi həyatda deyil, amma Ziyad müəllim elə dərs keçirdi, elə bilirdin o tarixi hadisənin içindəsən, həmin ani yaşayırsan.

- Nəyi və necə böülüştürünüz? Bölmək bacarıqdır, yoxsa istedad?

- Həm bacarıqdır, həm istedad. Bizim illərdə məktəbin bir qaydası vardi. Məktəbə gələndə evdən bizi iyirmi qəpik pul verilirdi, cibxərcliyi olaraq. Sinfimizdə elə uşaqlar var idi ki, valideynləri həmin xırda məbləği uşağına verə bilmirdi. Böyük tənəffüs bizim nahar vaxtmış idi. Biz qəpiklərimizi toplayır, məktəb bufetindən nəsə alır, balaca süfrə düzəldərir. Bayağı şəyərən uzaq olurlar.

*Qənirə Paşayeva:
“Medalı mənə atam vermədi”*

Mütləq o uşaqları da süfrəyə dəvət edirdik, onlarla aldığımizi bələşür-dük. Onlarsız kimsə elini nəyəsə uzatmazdı. İndi elə bil bir az belə keyfiyyətləri yadırıgbı insanlar. Əslində, bələşə bilmək adamın ruhuna rahatlıq gətirir.

- Siyasi fəaliyyətə qədər həm də jurnalist kimi çalışırdıñız. İndi icti-mailəşən başqa bir tərəfiniz var, şeir yazırsınız, kitablarınız çap olunur. Bu istedadınız nə zamandan var idi?

- Uşaqlıqdan balaca hekayələrim məktəbin divar qəzetiñde çıxırdı. Şeirlərim də var idi, təkcə atam oxuyurdu. Sonralar israflə elə ki, çap etdirim. Mən deyirdim siyasi jurnalista ilə məşğulam, şeirlər hobbidir, yaxşı çıxmaz. Atamın vəfatından sonra bəzilərini çap etdirdim. Sonra bir neçə mahni yarandı sözlərim. Beləcə, qalanların da çap olunmasına yol açıldı. Amma heç vaxt şairlik iddiam olmayıb, olmayıcaq da.

- Uşaqlıqdan balaca hekayələrim məktəbin divar qəzetiñde çıxırdı. Şeirlərim də var idi, təkcə atam oxuyurdu. Sonralar israflə elə ki, çap etdirim. Mən deyirdim siyasi jurnalista ilə məşğulam, şeirlər hobbidir, yaxşı çıxmaz. Atamın vəfatından sonra bəzilərini çap etdirdim. Sonra bir neçə mahni yarandı sözlərim. Beləcə, qalanların da çap olunmasına yol açıldı. Amma heç vaxt şairlik iddiam olmayıb, olmayıcaq da.

- Məktəbi əla qiymətlərlə bitirmisiniz, amma medalı, niya?

- Beləcə, Azərbaycanda az sayıda uşaqlardanam ki, belə bir halla qarşılaşmışam. Medalı mənə atam vermədi. Direktor idi, əvvəlcədən mənə dedi qızım, qızıl medalın olmayacağı. Çox pis oldum. Bilirsınız ki, bizim illərdə qızıl medal alanlar istədikləri ali məktəbə yalnız bir imtahan verib girirdilər. Mənim haqqımlı olsada, bundan istifadə edə bilməyəcədim. O üzəndə hədsiz pis oldum. Özü də ailəmin, dəha çox anamın isteyi ilə Tibb Universitetinə imtahan verməyi düşünürəm. Dörd imtahan verməli olduğum halda cəmi bir imtahan verəcədim. Atam bilirdi ki, dörd imtahan çox ağır məsələdir və onlardan keçmək də o qədər asan iş olmayıcaq. Bu riski bilə-bilə məni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamışsan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təccübələnmişdilər. Əslində, atam elə düzələmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaqla dedim ki, Tibb Universitetinə anamın isteyi ilə qəbul olmuşdum. Baxmayaq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsinə qəbul olmaq mənəni medaldan məhrum elədi. Dedi “başqa cür davrandam, yaxşı olmayıcaq. Həm de inanıram ki, özün orda bacaracaqsın. İstəmirem kimsə dənişsin ki, qızına medal verdi. Mən bu sözü qəbulla bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niy